

UOT: 811.111.

VÜSALƏ SABİT qızı MƏMMƏDOVA
Azərbaycan Dillər Universitetinin
Xarici dillərin tədrisi metodikası katedrasının müəllimi
Rəşid Behbudov küçəsi 134
Bakı, Azərbaycan, AZ1014.
+994 55 617 5758
yusala.mamadova93@gmail.com

MÜXTƏLİF MƏDƏNİYYƏTLƏRƏ AİD REKLAM MƏTNLƏRİNİN LINQVİSTİK VƏ VİZUAL TƏŞKİLİ

Açar sözlər: reklam mətnləri, dil vasitələri, linqvisistik təşkil, müxtəlif mədənliyyətlər, milli dəyərlər, qadağalar

Key words: advertising texts, different cultures, religious factors, national values, prohibitions

Ключевые слова: рекламные тексты, разные культуры, религиозные факторы, национальные ценности, запреты

Giriş. Qloballaşan dünyada reklam çox mühüm bir vasita və ya industriya hesab edilir. Reklamin vacibliyi bir neçə aspektlərdən əsaslandırılmışdır. İqtisadi, linqvistik, siyasi və həm də mədəni aspektlərdən vacib olan reklamin hər bir ölkə/sirkət üçün gəlir götirməsi danılmazdır. Lakin müxtəlif ölkələrdə reklamları yaranması asan məsələ hesab edilmir və reklamlarda linqvistik vasitələrin bilavasita köməyi ilə mədəni dəyərlər reklamin neçə qəbul edilməsinə böyük təsir edir. Reklam yaradan şirkətlər isə mədənliyyətlər arasında olan fərqlərdən xəbərdar olmalıdır ki, nöticədə dil vasitələrinin və vizual elementlərin iştirakı ilə effektiv və uğurlu reklam işi ərsəyə gəlsin.

İstənilən reklam mətninə nəzər saldıqda, ölkənin tarixi, ənənələri, dəyərləri, insanların hayat tərzı və s.-nin orada mütləq şəkildə dil elementləri vasitəsilə hansı bir formada əks olundığını görmək elə də çatın deyildir. Hər bir ölkədə və cəmiyyətdə yaranan reklamin öz spesifikasi vərdir və bu spesifikasi cəmiyyətdə davranış qaydalarına, mentalitetə, eləcə də cəmiyyətdə norma olaraq qəbul edilmiş dil vasitələrinə və onların yardımı ilə ərsəyə gəlmış birləşmələrə, cümlələlərə, mətnlərə səykənir. Bu baxımdan, qlobal sferada reklamlar üçün xarakterik olan cəhətləri aşağıdakı kimi sıralamaq mümkündür: [9].

- kütlələrin çoxu tərəfindən dəstəklənən din və ya təriqətə yer vermək və ya hörmət göstərmək; bu halda dini mətnlərin tərtibi prinsipi və din xadimlərinə hörmət vacibdir;

- reklamın ünvanlandığı cəmiyyətin kollektivist və ya individualist olduğunu nəzərə almaq; kollektivə və individuala ünvanlaşmış sözlər (əvəzlik, isim, feil), birləşmə, cümlələrdən yerli-erində istifadə etmək mühümdür;
- ailəyə istiqamətlənmış (ailəyönümlü) olmaq;
- hakim (dominant) siyasi və ya iqtisadi ideologiyani əsas götürmək;
- multikultural və ya monokultural dövlətə və ya cəmiyyətə istiqamətlənmış olmaq.

Reklamin yaranmasında rolü olan mədəni faktorlar sırasına milli dəyərlər, humor, mədəni həssaslıq, yerli zövqlərə (dəyərlərə) adaptasiya və vizual obrazın yaradılması daxil edilir. Milli dəyərlər, yumorlar və yerli zövqlərin təsiri və manipulativ olması üçün linqvistik vasitələrlə ifadə olunması isə peşəkar reklamçıların işi olaraq, Məlumdur ki, hər bir mədəniyyət rastlaşdığı qeyri-müəyyənlilikdən müxtalif cür bəhs edir. Dr. Hofsted Girt hesab edir ki,

“Yapon milləti qayda-qanun və əminliyi yüksək qiymətləndirir və bunları öz reklam-larında əks etdirməy çalışır və bununla da uğur qazanır [4, s. 128].

Müəllifin fikrincə, reklam tərtib edəndə hədəf olacaq müştəriləri və onların aid olduğu mədəniyyəti tanımaq və reklam mətnini və reklam şəhərini onlara uyğun şəkildə hazırlanmaq vəcibdir.

Müzakirələr. Reklam mətnlərinin və şəhərlərin tərtibi zamanı onların müxtalif mədəniyyətlərə aid olması və ya özündə müxtalif mədəniyyətləri təmsil etməsi faktı diqqətdən kənardı qoymaq olmaz. Reklam tərtibi ilə on çox məşğul olan Avropa və Qərb reklam şirkətləri reklamın “müştəri cəlb etmək gücünü” əsas götürürək, öz mədəniyyətlərinə xas reklam çarx-ları hazırlayıv və reklam mətnləri tərtib edirlər. Burada bir məqamı da nəzərə alımaq lazımdır ki, Avropa və Qərb ölkələri öz mədəniyyətlərinə xas elementlərin linqistik vasitələrlə sintezindən istifadə edirlər və bu elementlərdən hansılarsa digər ölkələrdə və mədəniyyətlərdə qəbul edilməz xarakterə malik ola bilir. Misal üçün, Britaniyada reklamlarda mətn və obrazın uğurlu vəhdəti əsas görülür. Bu ölkənin reklamları “hay-küy”-dən uzaq olan inca mənalı və zövqlü, eyni zamanda da qisamət-rajlı reklamlar sayılır [2, s. 147-153]. İngilis reklamlarında bir qayda olaraq, tipik ingilislər çıxış edir və reklamların həm görüntüsü, həm də mətni ingilis ruhunda tərtib edilir. Misal üçün, “AT&T” şirkətinin reklam şəhərinə nəzər salaq.

Works in over 200 countries, like the United Kingdom.

The best coverage of any carrier worldwide.

Bu reklam şəhərində mobil telefon aparıcı tutmuş və ənənəvi ingilis hərbi geyimində əks edilmiş, bir-birini qoruyan iki ol təsvir edilmişdir. Göründüyü kimi, ingilislərə xas belə bir reklam nümunəsinin yaranması üçün, uğurlu seçilmiş vizual xüsusiyyətlərlə linqvistik xüsus-siyyətlərin (sifatın üstünlük dərəcəsi, kəmiyyətə çoxluq bildirən *over* sözönüsü, ümumi (country, coverage, carrier) və xüsusi isimlər) vəhdəti kifayat etmişdir.

ABŞ-a gəldikdə isə qeyd edək ki, bu ölkə təkcə maliyyə, biznes və texnologiyalar sahəsində lider deyildir, o, həm də reklam (hazırlanması, tərtibi) sahəsində öz liderliyini qoruyub saxlaya bilən ölkədir. ABŞ reklamlarına baxdıqda, onların artıq “beynəlxalq ststus”lu reklam olduğunu və onlarda milli xüsusiyyətlərin fərqləndirilmədiyini əminliklə söyləmək olar. Bu da ondan irəli gəlir ki, ABŞ-da çoxlu sayıda millətin nümayəndəsi yaşayır və onlar arasında əsrlər müddətində assimilyasiya baş vermişdir və konkret olaraq bir millətə xas olan mentalitet və dəyərlər yoxdur. Bu baxımdan Amerika istehsalı reklamları “multikultural” reklamlar sayılır [2, s. 151-156].

Bu ölkə reklamları üçün xarakterik olan bütün xüsusiyyətləri (linqvistik, mənviqi, mədəni və s.) aşağıdakılardan kimi xarakterizə etmək olar:

- onlar rasional və mənviqidir. Yəni reklam oxuyanlar və ya izleyənlər reklam üzərində baş sindirmaycaqlar və elə ilk oxunuşdan və ya ilk baxışdan reklam vəsitəsilə ötürülən ismaric başa düşür. Bu isə yalnız linqvistik vəsitələrin (sözlər, simvollar, birləşmələr, sadə və ya elliptik cümlələr) rasional və yerli-yerində istifadəsinə asaslanır.

- onlar ailə dəyərlərini tabliğ edir. Bir çox ABŞ reklamında ailə üzvlərinin iştirakı ilə məclisler, oyunlar, gözintilər və s. oks olunur. Bu reklamlar vizual olaraq, ön plana çıxasa da, onlar mütləq şəkildə linqvistik vəsitələrin müşaiəti ilə ərsaya gəlir ki, bu da qəçiləmzdür.

- onlar qeyri-ənənəvi orientasiyaya malik cütlükləri reklamlarda oks etdirməkdən çəkinmir. Misal üçün, “GAP” geyim brendinin reklam mətnində və şəklində bunu müşahidə etmək mümkündür.

BE ONE

BE BRİGH.

Bu xüsusiyyətdə dil vəsitələrinin seçimi qədər mətnin vizual tərtibatı da əhəmiyyət daşıyır.

Briyanıya və ABŞ reklamları üçün xarakterik olan bir element də reklamlarda say nitq hissəsindən və ya rəqəmlərdən istifadədir. Hər iki ölkə mədəniyyəti üçün səciyyəvi olan 13 rəqəmindən təkcə məişətdə deyil, həm də reklamlarda da istifadə olunması qəbul edilməzdir. Belə ki, qeyd edilən ölkələrdə otellərdə 13 rəqəmli otaq və ya 13-cü mərtəbə anlayışı yoxdur.

Amerika reklamlarına xas olan bir məqam kimi, “eksplicit müsahib” (explicit communicator) əsas göstürülür. Bu baxımdan, ABŞ-da reklam hazırlanıclar hesab edirlər ki, reklam oxuyan və ya dinişən şəxs baza məlumatlarına (background information) malik de-yıldır və bu səbəbdən də onlar özləri informasiyanı oxucu və dinləyiciyə eksplicit formada çatdırmağı qarşılara məqsəd qoyurlar. Bu istiqamətdə informasiyanın eksplicitliyini yalnız dil vəsitələrinin uğurlu seçimi və kombinasiyası vəsitəsilə reallaşdırmaq mümkündür.

ABŞ reklamlarında informasiya ötürülmüşə təkcə obraz vəsaitəsilə deyil, həm də reklam mətni (linqvistik vəsiti) vəsaitəsilə aktuallaşır. Burada personajlar

sözləri söyləyərkən ekra-na baxanda sanki “tamaşaçının gözlərinin düz içino baxırlar” və istifadə etdikləri dil vasitala-rinin ekspresiv formada artikulyasiyasına çalışaraq, oxucunu və dini layicini mesajın manipulativ gücü vasitəsilə “təsir altına salmağa” çalışırlar.

Fransa reklamları da öz xüsusiyyətləri ilə fərqlənən reklamlardır. Belə ki, fransızlarda görünüş daha vacib hesab edildiyindən, vizuallıq və rəngaranglılıq üstünlük verilir; onlarda rek-lam mətnləri az linquistik vasitədən (söz və ifadə) ibarət olduğundan, bir qayda olaraq, ikinci yerdə durur. Fransa reklam analitiklərinin müşahidələrinə görə fransız reklamı ABŞ və digər reklamlardan aşağıdakı xüsusiyyətlərinə - 4 emik təsvirə - görə fərqlənir.

1. Şirnikləndirmə (la seduction).
2. Şou (və ya tamaşa) (le spectacle).
3. Sevgi (l'amour).
4. Yumor (l'humour).

Yuxarıda qeyd edilmiş xüsusiyyətlərin hər biri mütləq şəkildə nitq hissələrinin iştirakı ilə yaradılın bilər və bu işdə tematika və konsept də əhəmiyyət daşıyır. Misal üçün, sevgi konsepti ilə bağlı müəyyən sözlər mövcuddur ki, məhz onunla əlaqəli olan sözlər bu qəbilden olan reklam mətnlərində istifadə edilir. Bu baxımdan mütxəssislər tərəfindən reklamçılar və eləcə də Amerika istehsalçılarına Fransa bazarı üçün reklam hazırlayarkən bu xüsusiyyətlərdən yararlanmaq tövsiyə edilir [7, s. 1-14].

Fransada reklamçıların əksəriyyəti təsviri incəsənat sahəsində bacarığı və təcrübəsi olan insanlar olur. Çünkü, yuxarıdakı xüsusiyyətlər də nəzərə alınmaqla, fransız reklamçıları diqqəti gözəl obrazlara və ifadəli detallara verərək, yaratdıqları reklam əsərini bir sərr və ya tapmacaya çevirirlər. Məhz burada “minimum mətn” prinsipi özünü göstərir və fransız reklamları fransız modası əslubunu əzx edir [1, s. 60-64]. Reklam mətnlərində “minimum mətn” prinsipi ilə nəzardə tutulan mənəni az leksik vahid hesabına və implisit olaraq təqdim etmək pəşəkarlıq tələb edən amildir.

Şərqi ölkələrindən biri Yaponiyada da reklamlarla bağlı müəyyən qaydalar vardır ki, onlar də həmin ölkənin mədəniyyəti, həyat tərzı ilə bağlıdır. Misal üçün, balacaları qorumaq məqsədi ilə alkoqollu içkilər və tütün məhsullarının reklamına qadağalar mövcuddur. Amma axşam saat 5-6 arası alkoqollu içkilərin reklamı mümkündür. Bundan savayı, bu ölkədə mərc oyunları və eləcə də əxlaqsızlıq ifadə edən reklamların da yayımı qadağandır.

Burada diqqət yetirilisi dəha bir neçə məsələ də vardır:

- yapon reklamlarında, bu millətin mənəvi və mədəni dəyərlərindən qaynaqlanaraq, qadağan olunmuş tematikaya aid sözlərdən istifadəyə yol verilmir.

- yapon reklamlarında rəng seçimi də önmə daşıyır. Belə ki, yaponlar üçün qara rəng-dən istifadə uğursuz hesab edilir.

- yaponlarda leksik vahidlərlə yanaşı saylardan (rəqəmlərdən) istifadə məsələsi də həssas bir məsələdir. Onlarda 4 və 9 rəqəmlərindən istifadə də məqbul sayılır ki, buna reklam mətnlərində də əməl etmək vacibdir. Misal üçün,

Yaponiyada "Nippon Airways" şirkətinə aid təyyarələrdə 4 və 9 sayılı oturacaqlar yoxdur [9; 6, s. 225-228].

ABŞ reklamlarına nisbətən fərqli bir xüsusiyətə - "implisit müsahib" - (implicit communicator) məhz Yapon mədəniyyətinə xas olan reklamlarda rast gəlinir. Implisit hesab edilən müsahib nəzərdə tutur ki, reklam mətnini oxuyan və ya dinləyən şəxs reklam edilən məsələ - obyekt, hadisə, xidmət - barədə əvvəlcədən xeyli məlumatlıdır və reklam oxuyan və ya dinləyən şəxs nəzərdə tutulan anlami mətnaltı mənədan başa düşəcəkdir [2, s. 145-148].

Digər şərqi ölkəsi olan Çində isə alkoollu içkilərin reklamına qadağalar olmasa da, reklam zamanı belə içkiləri qəbul etmək anı əks olunmamalıdır. Çin və şərqi mədəniyyətinə xas olan bir hal kimi satışda olan südün ana südünü avəz edə biməsi ilə bağlı reklam qotı qadağandır ki, bu da ana südünə verilən yüksək qiymətlə izah edilir. Qeyd edilən xüsusiyyətlər reklamın həm vizual tərəfində, həm də linqvistik tərəfində təzahür edir. Cəmiyyətin gələcəyi hesab edilən uşaqlarla bağlı reklamlar da maraq çəkir. Belə ki, bu ölkədə 10 yaşdan aşağı olan uşaqların hansısa məhsulun sinəqdan keçirməsi və ya istifadəsi, eləcə də onların reklam mətnlərində əks etdirilməsi qadağan edilir [3, s. 27-30].

Çin reklamlarında da rönglərdən istifadə məsələsi önemlidir. Bu ölkədə uğurlu rönglər qırmızı və qızılı rönglər hesab edilir ki, reklamlarda vizual və psixoloji təsir yaratmaq üçün bu rönglər üstünlük təşkil edir. Bir qayda olaraq, digər ölkələrin reklamında (ABŞ, Avropa və s.) istehlakçıya şüuraltı təsir etmək üçün linqvistik vasitələrin (müxtalif nitq hissələri, emfatik elementlər, məcza dili vasitələri) seçimi ön plana çıxırsa, Çin reklamları həm də rəng vasitəsilə psixoloji təsiretmə üstünlüyünə malikdir. Çin mədəniyyətində qırmızı rəng alovu, yaxşı taleni və sevinci, qızılı rəng isə var-dövlət və çıxəklənməni tərənnüm edir. Çindəki reklam mətn-lərində Avropa və Qərb reklamlarından fərqli olaraq və milli dəyərlərə əsaslanaraq, ölkədəki reklam mətnlərində bir sira leksik vahidlərdən istifadə də qadağan edilir. Bu vahidlər sırasına aşağıdakılardaxildir:

- sifatın üstünlük dərəcəsi,
- tərkibində *first/top/only* sözləri, *level/class* sözləri istifadə edilən birləşmələr,
- *today, this year* kimi ümumi vaxt (mütəqə dəqiq vaxt göstəriləlidir) bildirən zaman göstəriciləri və ya zərfəri.

Bu qadağalar onunla izah edilir ki, hüquqi baxımdan heç bir reklam edilən obyekt, məhsul və xidmət digərindən üstün ola bilməz. Yaxud da, heç kim və ya heç nə "birinci, ən yüksək" ola bilməz və "yüksek sinifə aid ola bilməz" [8].

Ön qadim tarixa, mədəniyyətə malik olan Hindistanda da reklam sonayesi kifayət qədər inkişaf etmişdir. Hind reklamlarında mütləq şəkildə hind rəngarəngliyi, musiqisi, rəqsləri, adətləri, bər-bəzəkləri, geyimləri və s. əks olunmalıdır. Hətta hind reklamlarını xarici reklamçılar yaratsalar belə, orada hind dəsti-xətti açıq-aydın

şəkildə seçilir. Bu da bir millət kimi, hindlilərin öz adət ənənələrinə sadıq qalması ilə izah edilir.

Dini qaydaların hakim olduğu Səudiyyə Ərəbistanında yaranan reklamlarda müəyyən amillər nəzərə alınmalıdır. Ümumilikdə reklama təsir edən amillər sırasına din, sosial-iqtisadi vəziyyət, media, ekoloji vəziyyət və hökumət daxidir. Səudiyyə Ərəbistanında isə bu amillər- dən ikisi üstünlük təşkil edir: din və hökumət. Ölkdəninin dini ölkə olmasını nəzərə alsaq, birinci amil tam anlaşılır. İkinci amil isə, bütün infrastrukturun bu ölkənin hökumətinin əlində cəmlənməsi ilə şartlanır. Beləliklə, bu ölkədə reklamların həm görünüş, həm də linqvistik baxımdan tərtibi hökumətin tələblərinə və dini qaydalara əsasən aparılır.

Misal üçün, məşhur Amerika müğənnisi Meraya Kerrinin bu ölkədə reklam poster-lərində dəyişiklik edilmişdir. Müğənninin açıq-saçq sohnə geyimi qapalı geyimlə əvəzənləmiş, əlavə leksik vasitələrdən istifadəyə yol verilməmişdir [10].

Bu ölkədə yaranan bir çox reklamlarda isə islam dininin simvolu sayılan yaşıl rəngdən istifadə mütləq hesab edilir.

Digər müsəlman ölkəsi olan İranda da reklamla bağlı bəzi ciddi qaydalar qəbul edilmişdir. Misal üçün, İranda tərtib olunan reklamlarda aşağıdakı qadağalar mövcudur. Dina zidd hallarla əlaqəli olan reklamlar mövcud ola bilmez. Bundan savayı, bu ölkədə etik hal kimi hansısa bir məhsul və ya xidmətin oxşar məhsul və xidməti tekstual olaraq implisit şəkildə inkar etməlidir. Dini, elmi və təhsil müləssislərindən isə ümumilikdə reklamdan istifadədə qadağalar mövcuddur. Tütün məhsulları, qorxu, zoraklıq, təbiat və heyvanların məhv olunması kimi halların da reklamlarda əks olunması qanunla qadağan olmuşdur. Bu ölkədə hətta kosmetikadan istifadə edən obrazların da reklamda istifadəsi dini və cəmiyyətin adətlərinə müvafiq səviyyədə və şəkildə aparılmalıdır. İran reklamlarına xas olan bir cəhət də ondan ibarətdir ki, kişilər və qadınlara üstünlük verilən reklamlar olmamalıdır. Ölkədə xarici dillərdə olan, və ya səslənmə və yazılış baxımdan yanlış olan reklamların da yayılmışmasına qadağa vardır. İranda dövlət dinin fars dili olması səbəbindən, bu dildə olan reklam mətnlərinin xarici dildə olan mətnlərə nisbətən çox iri ölçüdə olması mütləqdir. Dini və iqtisadi baxımdan hansısa xarici ölkənin məhsulu qanuni şəkildə ölkədə qadağan olunmayıbsa, onların reklamına və reklam mətnin tərtibatına icazə verilir. Mərc oyunları da dini baxımdan haram sayıldığı üçün onların da reklamı qadağaya məruz qalan reklamlardandır. Ölkənin dini və mədəni dəyərləri əsas olmaqla yanaşı, digər ölkələrə xas olan obyektlərin də reklam üçün istifadəsi yolverilməzdür. Misal üçün, xarici ölkələrə aid olan tikili, divar səfirlilik binalarında reklamların (vizual və tekstual olaraq) yerləşdirilməsi qadağandır ki, bu da həmin ölkələrə qarşı hörmət hissini olmasından ilə izah edilə bilər. İran reklamları üçün xarakterik olan daha bir cəhət kimi, bir çox ölkələrdə olduğu kimi, bu reklamlarda islam dininin rangı olan yaşıl rəngdən istifadəyə üstünlük verilməsidir [9].

Britaniya, ABŞ, Yaponiya və bir sıra qərb ölkələrində yaranan reklamlar üçün səciyyəvi olan daha bir halın – bikini geyimi qadınların reklamlarda istifadəsi

məqbul sayıldığı halda, şərqi ölkələrində (Iran, bir çox ərəb ölkələri) bu tipli reklamların yaranması, istifadəsi, onların konseptinə müvafiq olaraq reklam mətni ilə müşaiyət edilməsi də qəbul edilməz və qadağandır.

Qlobal miqyaslı reklamların ərsaya gəlməsində linqvisistik faktora da diqqət yetirmək son dərəcə vacibdir, çünkü, bəzi diqqətsizliklər həm qeyri-mədəni və qeyri-etik halların üzə çıxmazı ilə nüticələnə bilər. Bəzən isə, bu qəbilden olan diqqətsizliklər ölkəyə iqtisadi ziyan da verə bilər. Belə ki, reklam "mədəni məhsul" olmaqdan çox, "iqtisadi məramlı məhsul" sayılır. Misal üçün, "FORD" avtomobil şirkətinə reklam şəhərinə nəzər salaq.

Put a Pinto under your tree. (FORD)

Bu reklam nümunəsi FORD şirkətinə məxsus Pinto modelinin Braziliyada yayılmış nüsxəsidir. Bu məhdulun reklamı və posterləri Braziliyada yayılmışdan bir müddət sonra, şirkətin satış sahəsində koskin azalma müşahidə edilmişdir və mövcud vəziyyətin peşkarlar tərəfindən təhlilindən sonra məsələnin izahı müayyən edilmişdir. Amerikada "Pinto" bir at növbənin adıdır və reklam mətninin hazırlanında "Ağacının altına at bağla" mənası nəzər-də tutulmuşdur. Interpretativ olaraq, cümlə "ağacının altında FORD saxla" kimi başa düşülür. Braziliyada istifadə edilən portuqal dilində isə "pinto" sözü slenq olub qeyri-etik anlamda işlədilməkdədir. Bu kontekstdə, "Pinto" sözünün şəhərin hər bir yerində, qəzet və TV-lərdə, posterlərdə xüsusi olaraq nəzərə çarpdırılması, ölkə əhalisi tərəfindən, etik baxımdan, qəbul-edilməz hesab edilmişdir və bu da öz növbəsində reklam edilən məhsulun satışına və galira öz manfi təsirini göstərməmişdir [5, s. 102-108]. Bu baxımdan, reklam edilən məhsulun nail olduğu şöhrətin yox olması məhz leksik vahidin düzgün seçilməməsi səbəbindən baş vermişdir və linqvistik vasitələrin reklam mətnlərinin tərtibində oynadığı rol danılmazdır.

Azərbaycanda da reklamların çəkilişində və mətnlərin tərtibində mədəni və mental də-yörələrə bağlı müəyyən qaydalara riayət edilməlidir. Tam dini qaydalar şəraitində yaşayan ərəb ölkələrində olduğu kimi, elə də çox qadağalar olmasa da, müəyyən hallarda qadağalarla rastlaşmaq olur. Avropaya integrasiya səbəbindən, hətta ərəb ölkələrində qadağan olunan reklamların ölkəmizdə yayımlanması sərbəstdir. Bunların sırasına spirtli içkilər, mərc oyunları, qoruyucu və alt paltarlarının reklamlarını və onları müşaiyət edən reklam mətnlərini misal göstərmək olar.

Nəticə. Beləliklə, reklamların hazırlanması və tərtibində ölkələrə xas dini və mədəni də-yörələrə, eləcə də dil elementlərindən uğurlu istifadəyə (seçilən sözlərin mənalarının əvvəlcə- dən diqqətlə öyrənilməsinə) önmə verməklə, reklamçılar hazırlanmış reklamların uğurlu olma-sinə zəmin yaratmış olurlar. Bunun nüticəsində də reklamlar bazarə təsir edir və hər növ məh-sul satışının artmasına təsir edir. Öz növbəsində bu tip artım cəmiyyətin az pula qənaət etmə-sinə, çox maliyyə borc almasına, daha çox maddi məhsul istehlak etmək üçün insanların daha çox islaməsinə səbəb olur.

Bundan savayı, reklamların dəyərlərə təsiri də danılmazdır. İnsanlar hər gün yüzlərlə reklama baxır və onların vasitəsilə aşilanın dəyərlər və ya hərəkətlər, sözlər və ifadələr, implisit və eksplisit mənalar mənfi və ya müsbət baxımdan norma halına gəlir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Albers-Miller Nancy D. (2006): Designing Cross-Cultural Advertising Research: A Closer Look at Paired Comparisons, International Marketing Review, Vol. 13, No. 5, 59-75.
2. Bradley Sandra; Hitchon, Jacqueline; Thorson, Esther (2004): Hard Sell Versus Soft Sell: A Comparison of American and British Advertising, in: Englisch, Basil G. (Eds.): Global and Multinational Advertising, Hillsdale, 141-159.
3. Cheng, Hong; Schweitzer, John C. (2006): Cultural Values Reflected in Chinese and US Television Commercials, in: Journal of Advertising Research, Vol. 36, No. 3, 27-45.
4. Geert H. (2001). Culture's consequences: Comparing values, behaviors and institutions across nations," 2nd edition, Thousand Oaks, CA: Sage Publications. 598 p.
5. Gregory, Gary D.; Munch, James M. (2007): Cultural values in international advertising: an examination of familial norms and roles in Mexico, in: Psychology and Marketing, Vol. 14, No. 2, 99-119.
6. Harris, G. (2004): The Globalization of Advertising, in: International Journal of Advertising, No. 3, 223-234.
7. Taylor, R.E., Hoy, M.G., Haley, E. (2006). How French Advertising Professionals Develop Creative Strategy Journal of Advertising. Taylor & Francis, Ltd. Vol. 25, No. 1, pp. 1-14 (14 pages) (<https://www.jstor.org/stable/4188994>)
8. <https://blog.sinorbis.com/advertising-law-in-china>
9. <https://www.commisceo-global.com/blog/culture-in-advertising>
10. <https://www.researchgate.net/publication/235285307> (Advertising in Saudi Arabia: Content and Regulation Article in International Marketing Review. December 1989).

VÜSALƏ SABİT qızı MƏMMƏDOVA
XÜLASƏ

MÜXTƏLİF MƏDƏNİYYƏTLƏRƏ AİD REKLAM MƏTNLƏRİNİN
LİNQVİSTİK VƏ VİZUAL TƏŞKİLİ

Qlobal bir fenomen sayılan reklam hər bir sivil mədəniyyətdə gündəlik hayatın bir parçasını təşkil edir və aktuallığı ilə seçilir. Reklam təkcə iqtisadi və linqvistik xüsusiyyətlərə malik deyildir. O, həm də mədəniyyətlərə xas xüsusiyyətləri özündə daşıyan bir marketing vasitəsidir desək yanılımır. Lakin müxtəlif ölkələrdə reklamları yaranması asan məsələ hesab edilmir və reklamlarda linqvistik vasitələrin bilavasita kōmayı ilə mədəni dəyərlər reklamin necə qəbul edilməsinə böyük təsir edir. Reklam yaradan şirkətlər isə mədəniyyətlər arasında olan fərqlərdən xəbərdar olmalıdır ki, nöticədə dil vasitələrinin və vizual elementlərin iştirakı ilə effektiv və uğurlu reklam işi əsərə gəlsin.

Reklam tərtibi ilə ən çox məşğul olan Avropa və Qərb reklam şirkətləri reklamın "müştəri cəlb etmək gücünü" əsas götürürək, öz mədəniyyətlərinə xas reklam çarxları hazırlayırlar və reklam mətnləri tərtib edirlər. Bəzi ölkələrdə (ABŞ, Böyük Britaniya) reklamçılar hesab edirlər ki, reklam istehlakçıları baza məlumatlarına (background information) malik deyildir və bu səbəbdən də onlar özləri informasiyanı istehlakçıya eksplisit formada çatdırmağı qarşı-larına məqsəd qoyurlar. Fransa reklamlarında görünüş daha vacib hesab edildiyindən, vizuallıq və rəngarəngliyə üstünlük verilir, reklam mətnləri isə linqvistik vasitələrdən (söz və ifadə) təşkil olunur. Bəzi şərqi ölkələrində (Səudiyyə Ərəbistanı, Çin, Hindistan) isə reklamlarla bağlı həm vizual, həm də linqvistik baxımdan qadağalar da mövcuddur.

Bələdiyək, reklam tərtib edərkən, linqvistik vasitələrlə yanaşı vizual xarakter daşıyan mədəni elementlərə də diqqət yetirmək vacibdir. Bunun nöticəsində də reklamlar bazara təsir edir və hər növ məhsul satışının artmasına təsir edir. Bundan savayı, reklamların dəyərlərə təsiri də danılmazdır. İnsanlar hər gün yüzlərlə reklama baxır və onların vasitəsilə aşılanan dəyərlər və ya hərəkətlər, sözlər və ifadələr, implisit və eksplisit mənalar mənfi və ya müsbət baxımdan norma halına gəlir.

VUSALA SABİT MAMMADOVA
SUMMARY
LÍNGUISTIC AND VÍSUAL ORGANIZATION OF ADVERTISING
TEXTS BELONGING TO DÍFFERENT CULTURES

Advertising, which is considered a global phenomenon, is a part of everyday life in every civilized culture and stands out for its actuality. Advertising has not only economic and linguistic features, but it is also a marketing tool with cultural characteristics. However, creating advertisements in different countries is not considered an easy task. Cultural values, with the direct help of linguistic tools in

advertisements, greatly influence how advertisements are perceived. Advertising companies must be aware of the differences between cultures so that effective and successful advertising can be achieved through the use of linguistic and visual elements.

European and western advertising companies, which are mostly involved in advertising design, develop commercials and advertising texts specific to their culture, based on the power advertising - "attracting customers". In some countries (USA, UK), advertisers believe that advertising consumers do not have background information, and for this reason, they set themselves the goal of delivering information to the consumers in an explicit form. Since the appearance is considered more important in French advertising, visuality and colorfulness are preferred, and advertising texts are composed of fewer linguistic means (words and phrases). In some eastern countries (Saudi Arabia, China, India), there are bans on advertisements both visually and linguistically.

Thus, when designing an advertisement, it is important to pay attention to cultural elements of a visual nature in addition to linguistic means. As a result, advertisements affect the market and increase all kinds of sales of products. In addition, the influence of advertising on values is also undeniable. People see hundreds of advertisements every day, and the values or actions, words and expressions, implicit and explicit meanings inculcated through them become the norm, either positively or negatively.

**ВУСАЛА САБИТ МАМЕДОВА
РЕЗЮМЕ**

**ЛИНГВИСТИЧЕСКАЯ И ВИЗУАЛЬНАЯ ОРГАНИЗАЦИЯ
РЕКЛАМНЫХ ТЕКСТОВ, ПРИНАДЛЕЖНЫХ РАЗНЫМ КУЛЬТУРАМ**

Реклама, считающаяся глобальным явлением, является частью повседневной жизни каждой цивилизованной культуры и отличается своей актуальностью. Реклама имеет не только экономические и языковые особенности. Это также маркетинговый инструмент с культурными особенностями. Однако создание рекламы в разных странах считается непростой задачей, а культурные ценности при непосредственной помощи языковых инструментов в рекламе сильно влияют на восприятие рекламы. Рекламные компании должны осознавать различия между культурами, чтобы можно было добиться эффективной и успешной рекламы за счет использования языковых и визуальных элементов.

Европейские и западные рекламные компании, которые больше всего занимаются рекламным дизайном, разрабатывают рекламные ролики и рекламные тексты, специфичные для их культуры, основываясь на «силе

привлечения клиентов» рекламы. В некоторых странах (США, Великобритания) рекламодатели считают, что потребители рекламы не обладают исходной информацией, и по этой причине ставят перед собой цель донести информацию до потребителей в явном виде. Поскольку во французской рекламе внешний вид считается более важным, предпочтение отдается визуальности и цвету, а рекламные тексты состоят из небольшого количества языковых средств (слов и выражений). В некоторых восточных странах (Саудовская Аравия, Китай, Индия) действуют запреты на рекламу как визуально, так и лингвистически.

Таким образом, при разработке рекламы важно уделять внимание не только языковым средствам, но и культурным элементам визуального характера. В результате реклама влияет на рынок и увеличивает продажи всех видов продукции. Кроме того, влияние рекламы на ценности также неоспоримо. Люди видят сотни рекламных объявлений каждый день, и прививаемые через них ценности или действия, слова и выражения, скрытые и явные смыслы становятся нормой, как в положительном, так и в отрицательном значении.

Redaksiyaya daxil olma tarixi: 03.11.2023

Çapa qəbul olunma tarixi: 26.11.2023

**Rəyçi: Filologiya elmləri doktoru,
dosent Aytən Məhəmməd qızı Bayramova
tərəfindən çapa tövsiyə olunmuşdur**